

Heydər Əliyev: dövlətçilik şüuru və milli ideya

V MƏQALƏ

Nəbzin gərək Vətənin nəbzi ilə vursun.

**Heydər ƏLİYEV,
Ümummilli lider**

IV məqalədə son tezis Heydər Əliyevin milli ideyani real olaraq fərd-aile-toplum miqyasında ümumi məqsədə əvvələrinin Azərbaycanda siyasi savadlılığın mərkəzi punktu olması ilə bağlı idi. Ulu öndərin dövlətçiliye və toplumun birliyi bu töhfəsinin sonrakı zəfərlərin teməli olduğu fikrini de vurğulamışdır. Heydər Əliyevin bu töhfəsinin siyasi anomiyası, siyasi absenteizm və siyasi təbliğat istiqamətlərində təhlili vacibdir.

Siyasi anomianın ziyanı

Politoloji olaraq "anomiya" termini cəmiyyətdə davranışların dəyər-nümənə standartlarının zəifləməsi və ya tamam itirilməsi kimi tərif edilir. Bunun ən azı üç təhlükeli nəticəsi ola bilər. Birincisi, toplumun sosial-siyasi təşkilatlanması dağıllar. İkinci, siyasetdə radikalizm tendensiyası artar. Üçüncü, siyasi ekstremitizm vüsət alar. Bu üç əsas zərərli faktor çərçivəsində siyasi, ideoloji, psixoloji və mədəni-mənəvi aspektlərdə çoxlu sayıda riskli məqamlar meydana gelir. Yəni, faktiki olaraq, toplum bir sıra sferalar üzrə dağılmış təhlükəsi ilə qarşılaşır. Bu təhlükə müəyyən həddən sonra, bütövlükdə dövləti və cəmiyyəti çökdürə bilər.

Məsələnin Azərbaycan üçün həssas tərəfi həmin dövrə kənardan ölkəyə dağıdıcı təsirlərin çox olması ilə əlaqəlidir. Bu cür neqativ təsirlərə daxildəki bir sıra dairələr də dəstək verirdilər. Deməli, məsələ dövlətçilik və millilik baxımından "olum-qalım" dilemməsi kimi meydana çıxmışdı. Həmin riskin fonunda vurğulanan mümkün mənfi tendensiyalara nəzər salaq.

Sosial-siyasi təşkilatlanması

Bu, XX əsrin 90-ci illərində müstəqilliyini əldə etmiş hər bir keçmiş sovet respublikası üçün ən aktual məsələlərdən biri idi. Çünkü müstəqillik, faktiki olaraq, 70 ildən çox müddətdə oturuşmuş sosial-siyasi təşkilatlanmanın elə dəyişməyi tələb edirdi ki, həm ənənə saxlansın, həm də yeni geosiyasi və siyasi şəraite uyğun müasir təşkilatlanma üçün səmərəli əsas yaransın. Heydər Əliyev məsələni milli ideya kontekstində qoymaqla həmin vəcib prosesi dövlətin və cəmiyyətin əsas məqsədine çevirdi. Büttövlükdə Azərbaycan cəmiyyəti bu tarixi məsuliyyəti hiss etdi və üzərinə götürdü. Vətəndaş ərazi bütövlüyünü təmin etmək məqsədinin fonunda sosial-siyasi mövqeyini müəyyən edirdi. Böyük eksəriyyət Ulu öndərin çəgirişini Vətən naminə öz mübarizəsi kimi qəbul edirdi.

Azərbaycanda milli ideyanın vurğulanan konteksti tarixi bir gedis idi. Toplum faktiki olaraq qısa müddətdə bir məqsədə fokuslandı. Həmin dövrə davamlı həyata keçən islahatlar vətəndaşda yenilik ruhunu stimullaşdırıldı. İnsanlar bu yolda mübarizəyə hazırlıqlarını real həyatda təsdiq etdilər. Həmin aspektdə də cəmiyyətin sosial-siyasi təşkilatlanması ziddiyətsiz yəni mərhələyə kecid etdi. Bununla Heydər Əliyev "bayraqdar", xilasedici və qurucu liderin yenilikçi aspektini konkret Azərbaycanda həyata keçirən ilk dövlət başçısı və lider oldu! Təbii ki, vurğuladığımız məqam Heydər Əliyevin həm də



Ümummilli liderlik təcrübəsinin mərkəzi punktlarından birini təşkil edir.

Onu deyək ki, XX əsrin 90-ci illərində sosial-siyasi təşkilatlanmanın uğurlu yeniləşməsi yalnız postsovet məkanı üçün aktual deyildi. Qərbin inkişaf etmiş dövlətləri üçün də bu məsələ kəskinliklə qarşıda dayanmışdı. Nümunə kimi, XX əsrin 70-80-ci illərində ABŞ və Avropada vüsət alan sosial, siyasi, iqtisadi, maliyyə, ideoloji və mədəniyyət sferalarında ciddi böhranların meydana gəlməsi və ondan çıxış yollarının axtarılmasını xatırlamaq olar.

Həmin dövr Qərb filosofları, sosioloqları, politoloqları üçün bu, cəmiyyətin keyfiyyətcə yeni sosial-siyasi təşkilatlanmaya keçməsi zərurəti statusundan olan elmi problem idi. Siyasilər isə keçidin uğurlu modelini astarmalı idilər. Məhz həmin mərhələdə indi məşhur olan "reyqanizm" və "tetçerizm" siyasi və maliyyə islahat kursları kimi yaradı. Qərb cəmiyyətləri böhrandan qurtuldu, lakin sosial-siyasi təşkilatlanmada fəsadları hələ də qalmış bir mənfi faktor da əmələ geldi.

Onu Avropa sosiologiyasının canlı əfsanələrindən biri, fransız Alen Turen belə ifadə etmişdir: Qərb cəmiyyətlərində "reyqanizm" və "tetçerizm" sosial, siyasi, mədəni və ideoloji ədalətsizliyi gücləndirdi! Toplum maliyyə və iqtisadi cəhətdən xilas olundu, lakin sosial-siyasi təşkilatnaması zərər göründü.

Bu, o deməkdir ki, müasir dövrə cəmiyyətin yeniden təşkilatlanması son dərəcə mürəkkəb və risklərlə dolu pro-

sesdir. Onu elə aparmaq gərəkdir ki, cəmiyyətin bütün sferaları üçün uğurlu olusun.

Heydər Əliyevin dövlət başçısı və Ümummilli lider kimi tarixi xidməti ondan ibarətdir ki, sosial-siyasi təşkilatlanmanın hər hansı maddi və maliyyə dəyəri əsasında deyil, bütövlükdə, dövlətçilik və cəmiyyət üçün daim qalıcı olan, onun mənəvi, mədəni, etik, psixoloji və ideoloji anatomiyasını təşkil edən konsepsiya bazasında reallaşdırıldı. Həmin konsepsiyanın sütun dəyərini azərbaycanlılıq, millilik, demokratik-hüquqi dövlət və yeni vətəndaş cəmiyyəti quruculuğu təşkil etməkdədir. Bu faktorların harmonik təsiri güclü dövlətə güclü cəmiyyətin formalşamasının vəhdətinə aparıb çıxarmalı idi. Azərbaycanın bu istiqamətdə təcrübəsi Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi!

Siyasi radikalizm

Siyasi radikalizm konkret siyasi qüvvələrin mövcud duruma radikal mövqədən yanaşmasını ifadə edir. Yəni mövcud siyasi vəziyyəti əsas olaraq inkaredicilik aspektində şəxsi maraqları prizmasında qiymətləndirir. Davranışlarının məntiqi bu cür mövqedən qaynaqlanır. Siyasi radikalizm siyasi ekstremitizmə aparan birbaşa yoldur. Siyasi anemiyanı stumullaşdırın faktorlarından biridir. Bu keyfiyyətdə siyasi radikalizm daha çox siyasi savadlılığıla bağlıdır. Siyasi cəhətdən savadlı olmayan, ancaq siyasetlə məşğul olan kəs bütün hallarda radikalizmə yuvarlanır.

Cünki onun cəmiyyətdəki siyasi veziyəti tam və bütöv qavramaq imkanı yoxdur – proseslərə həmişə özünü məhdud, lokal və inkaredicili məntiqi pəncərəsindən baxır. Buna uyğun qərara gelir. Həmin məqamda siyasi radikal səmimi milliyətçi də ola bilər, siyasi manqurd və ya kənar qüvvələrə xidmət edən marjinal da ola bilər. Radikallığın təhlükəsi baxımdan bu qruplar arasında elə bir fərq olmur – hər biri toplumu və dövləti dağıtmaga istiqamətlənir!

Hər kəs bilir ki, keçən əsrin 90-ci illərində Azərbaycanda siyasi radikalizm az qala siyasi uğur normasına çevrilmişdi. Heydər Əliyev siyasi savadlılığı milli ideya kontekstində çəkməklə bu menfi tendensiyası öldürəcə zərəbə vurdu. YAP fealiyyəti ilə həmin gedidə ciddi dəstək verdi. Azərbaycanda aparılan siyasi, sosial, iqtisadi, ideoloji və hüquqi islahatlar siyasi mübarizənin radikalizm müstəvindən sivil və dinc siyasi mübarizə meydana transformasiya etməsinin başlıca mexanizmləri oldu.

Siyasi ekstremizm

Siyasi eksterimizmin siyasi radikalizmdən fərqli ondan ibarətdir ki, o, bir-başa dövləti və cəmiyyəti parçalamağa yönəldilir. Radikal mövdətdən, demokratdan və ya milli təsəssübkeşdən fərqli düşünür, lakin bütün variantlarda ölkənin parçalanmasına xidmət etmir. Ekstremist isə radikalın işində konkret dağıdıcı mövqeyini seçmiş qrupdur. Ekstremist ideoloji seçimini həyata keçirmək mərhələsinə qədəm qoymuş radikalıdır.

Dünya təcrübəsi ekstremizmə mübarizənin müxtəlif üsullarının mövcudluğunu gösterir. Burada cəza üsulları, silahlı mübarizə, ideoloji savaş və s. kimi metodlardan istifadə edilə bilər. Məsələn, Qərb dövlətləri öz ərazilərində ən kiçik ekstremizm əlaməti ilə bütün vasitələrdən istifadə edərək mübarizə aparırlar. Nümunə kimi Fransada, İspaniyada və başqa inkişaf etmiş Qərb dövlətlərində ekstremizm kimi dəyərləndirdikləri hallara qarşı atılan addımları göstərə bilərik. Bu zaman onlar hətta udurma ekstremizm hali yaradırlar və o ad altında fərqli düşünen kəsimlərə qarşı sərt mövqə tuturlar (məsələn, müsəlmanlara qarşı olan münasibət).

Azərbaycanda keçən əsrin 90-ci illərində real olaraq siyasi radikalizmə siyasi ekstremizm konkret istiqamətlər üzrə birləşmişdi, bir-birini stimullaşdırıldı. O dövr üçün iki başlıca istiqaməti vurğulaya bilərik. Birincisi, Azərbaycanda həkimiyəti əle keçirmək üçün radikalizmə ekstremizmin qovuşmasıdır. Heyrətedici tərzədə bu aspektde milli sayılan kəsimlə kənara xidmət edən qruplar arasında koordinasiyalı fealiyyət yaranmışdır. Bu da onu göstərir ki, böhranlı situasiyalarda radikal larla ekstremistlər arasında kecid elə də çətin əyildir – onlar bir-birini "siyasi-ideoloji cəhətdən qidalandırı" bilərlər. Bu, çox riskli və təhlükəlidir!

Həmin təhlükəni Azərbaycan cəmiyyəti öz üzərində real hiss etdi – 1994-cü və 1995-ci illərdə dövlətə çevrilişinə dalbadal cəhdərənər oldu! Bu zaman Azərbaycan dövlətçiliyinin güclənməsini həqiqi arzulayan, lakin yanlış siyasi-ideoloji düşərgədə olan kəsimlərlə radikal ekstremist dini qruplar və Qərbin "liberalıq xəstələri" birləşmişdilər. Əgər onların planları alınsaydı, Azərbaycanı parçalamaq prosesi başlayacaqdı və burada en çox hədəfə məhz yanlış yol seçmiş məlli kəsim ol-

caqdı! Heydər Əliyev radikalizm və ekstremizmə məharəti və qətiyyəti mübarizəsi ilə bu təhlükəli gedışın qarşısını aldı və faktiki olaraq milli düşüncəni xilas etdi!

Bununla iki mühüm prosesi stimulaşdırıldı. Onlar siyasi absenteizmin qarşısının alınması və siyasi təbliğatın təsirli olması ilə bağlıdır.

Siyasi absenteizm

Bu, istənilən ölkə üçün çox təhlükəli vəziyyətdir. Cünki vətəndaş ölkənin siyasi həyatına laqeyd qalır. Seçkiyə bigane olur, proseslərə qarışmaq istəmir və s. Absenteist əhval-ruhiyyə, avtomatik olaraq kənar qüvvələrin ölkənin siyasi heyatında at oynatmasına şərait yaradır, yəni, siyasi seçimi vətəndaşların evəzini, xariçi dairələr edirlər. Buna görə də Azərbaycanda seçici feallığı yüksək səviyyədədir. 2024-cü ildə keçirilən Prezident seçkisi bunun bariz nüമələrindən biri oldu. Seçicinin çox böyük əksəriyyəti dövlət başçısını öz qərarına əsasən seçdi. Buna görə də Azərbaycannın müstəqiliyi, suverenliyi və inkişafının təcəssümü olan Azərbaycan Prezidentinin həm ölkə daxilində, həm də beynəlxalq məqsədləri öz qərarına əsasən seçdi. Məsələn, Prezident İlham Əliyevin bir tələbi ilə Ermənistan 4 kəndi qaytarır və buna kimse əngel ola bilmir. Cünki bilər ki, İlham Əliyevin cəmiyyətdə və dünyanın ədaletli siyasi dairələrində böyük nüfuzu var. Bu nümunə Heydər Əliyevin siyasi absenteizmə mübarizəsinin ən gözəl bəhrələrindən biridir!

Siyasi təbliğat

Vurğulanan faktlar və aparılan təhlil göstərir ki, 1993-cü ildən bu yana cəmiyyətin çağırış və şüərlər aktiv siyasi fealiyyətə dəvəti uğurlu olmuşdur. Bu əsasda YAP-ın aparıcılığı ilə siyasi təbliğat ardıcıl olaraq öz müsbət nəticələrini vermişdir. Həmin prosesin təcəssümü Azərbaycan Respublikasının əldə etdiyi zəfərlər silsiləsidir. Siyasi təbliğatın konkret gücü və məzmunu praktiki nəticələrlə ölçülür. Bu aspektdə Avrasiyada Azərbaycanla müqayisə oluna biləcək ikinci dövlət yoxdur!

Bələliklə, siyasi savadlılığın mili ideya kontekstində çoxaspektli təşkilər məsələlərə dəvəti ugurlu olmuştı. Bəs əsasda YAP-ın aparıcılığı ilə siyasi təbliğat ardıcıl olaraq öz müsbət nəticələrini vermişdir. Həmin prosesin təcəssümü Azərbaycan Respublikasının əldə etdiyi zəfərlər silsiləsidir. Siyasi təbliğatın konkret gücü və məzmunu praktiki nəticələrlə ölçülür. Bu aspektdə Avrasiyada Azərbaycanla müqayisə oluna biləcək ikinci dövlət yoxdur!

Bələliklə, siyasi savadlılığın mili ideya kontekstində çoxaspektli təşkilər məsələlərə dəvəti ugurlu olmuştı. Həmin prosesin memarı olan ulu öndər Heydər Əliyevin şəxsiyyəti və fealiyyəti burada aparıcı yer tutur! Həmin kontekstdə yuxarıda vurğulanan məqamlardan başqa bir çox mühüm fəlsəfi qənaət əldə edilir: Heydər Əliyev Avrasiyada yeganə liderdir ki, ərazi bütövlüyü məsələsi ilə cəmiyyətin siyasi, sosial, mənəvi-exlaqi, mədəni, ideoloji bütövlüyünü milli ideya təcəssüm edə bilmışdır! Mövzunun bu tərəfi bizi dövlətin ərazi bütövlüyü ilə cəmiyyətin bütövlüyü arasında bağlantının fəlsəfi və siyasi-nəzəri araşdırılmasının vacibliyi məsələsinə getirib çıxarıır. Bu isə ayrıca fəlsəfi və siyasi-nəzəri təhlil tələb edir!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru